

525-ci qəzet

22 yanvar 2013-cü il, çərşənbə axşamı, №011 (3787). Qiyməti 20 qəpik

WWW.525.az

Serj Sərkisyan Ermənistanın gücsüzlüyünü etiraf edir

“QARABAĞ PROBLEMİNİN TEZLİKLƏ HƏLLİ ERMƏNİSTANIN İNKİŞAFINA YALNIZ MÜSBƏT TƏSİR GÖSTƏRƏ BİLƏR”

“Yaxın vaxtlarda Qarabağ münaqişesinin nizamlanmasına dair ortaya hansısa sonelin çıxışının gözəlmərim, amma uzunmüddətli perspektivde bu məsələni nizamlamamış saxlamaq həc kimi sərfəli deyil”. APA-nın Ermənistan mediasında istinadın yaxşılığı məlumatı görlə, bu fikirləri böyük prezident Serj Sərkisyan deyib.

O bildirib ki, yaranmış vəziyyət işgal olunmuş Dağılıq Qarabağda yaşayan əhalisi, Ermənistan və Azərbaycan üçün sərfəli deyil: “Çünki daim mühərbi təhlükəsinin mövcudluğunu şəraitində yaşamaq o qədər de xoş deyil”.

Sərkisyan Ermənistanı təbii resurslarla qeyri-zəngin, ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün sərmayə axımı olmayan ölkə adlandırdı: “İqtisadiyyatımızın ne qədər açıq olsa, kommunikasiyalar ne qədər çox inkişaf etse, bizim üçün bir o qədər asan olar. Problemə nizamlanmaması işe daim buna mane olur”.

Sərkisyan qeyd edib ki, böyük problemlərindən biri dövlət vəsaitlərinin böyük hissəsini təhlükəsizlik və müdafiə xərclərinə yönəltmesidir: “Biz orduya sahib olmaga mecburiyət. Bu ordu miqyasına, döyüb qabiliyyətinə və silahlanma seviyəsinə görə ölkəmizin miqyasına ilə uyğun gelmir. Lakin müasir silah növleri ilə təchiz edilmiş, döyüb qabiliyyətli orduya malik olmalyıq ki, bu ordu qarsısına qoyulmuş vozifələri yerine yetirsən. Hesab edirəm ki, Dağılıq Qarabağ münaqişesinin təzliklə həlli Ermənistanın inkişafına yalnız müsbət təsir göstəre bilər. Lakin tek oldən səs çıxmaz. Məsələnin həlli üçün Azərbaycanın da razılığı lazımdır”.

“Serj Sərkisyanın Azərbaycanın hemisə qeyd etdiyi “Dağılıq Qarabağ münaqişesinin nizamlanmaması Ermənistanın, eləcə də bütün regionun inkişafı qarsısında bir mənəcəd” fikrimə sevindirici haldür”.

Bu bayanatla iş Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev çıxış edib.

Onun sözlerinə görə, Ermənistan prezidenti Serj Sərkisyan ölkəsinin onşus da kasad olan bündəsinin böyük hissəsini hərbi xərclərə ayırdığını etiraf edir: “Doğrudanlıq başqa dövlətinə əraziyi işgali davam etdirmək ölkədə yox-sulluğun tətqiq etməsi və əhalinin ölkəni tərəfəsinə deyər? Ermənistan rəhbəri öz xal-



qunun geleceyini öz siyasi ambisiyalarına qurban bilməlidir. İşgal faktı bütün beynəlxalq birlik tərəfindən tanımış. Təsəssüf ki, Ermənistan rəhbərliyi məsuliyyəti ciddi cəhdə öz üzərindən atmağa çalışır. O zamanı süal ortaya çıxır: “Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan əraziyində nə işi var? Yaxud da bu iştirak əlbəttə ki, işgal adlandırlı. Bütün dövlətlər açıq mətnə boyan etmiş və mövqeyimiz aydındır – Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan əraziyindən çıxarılması bütün region, o cümlədən Ermənistən qarşısında geniş imkanlar açacaq”.

XİN-in mətbuat katibi Azərbaycan Nazirlər Kabinetinin tösviq etdiyi yeni qaydaların beynəlxalq hüquq və Cəkaq Konvensiyasına əsaslandığını deyib: “Konvensiyanın birinci maddəsinə əsasən bütün dövlətlər öz hava məkanı üz-

rində tam və müstəsna suverenlik hüququna malikdir. Konvensiyanın 9-cu maddəsində dövlətlərin lazımı anda öz hava məkanını üçşələrə qəpatmaq hüquq təsbit edilir. Azərbaycan öz surən hüququndan istifadə edərək 1993-cü ildə işgal olunmuş əraziyini özəndən təsbit etdi. Bu, o deməkdir ki, konvensiyanın tərəfi olan bütün dövlətlər Azərbaycanın bu hüququna hörmət etmək məcburyyyətindədir”.

E. Abdullayev qeyd edib ki, Azərbaycan Cəkaq Konvensiyasının tətbiqi istiqamətində hüquq müstəvədi işini gücləndirəcək: “Xocalıdakı hava limanının açılması yönündə Ermənistanın səyələri beynəlxalq hüquq normallarına ziddir. Bu hava məkanı Azərbaycana məxsusdur, ona görə də Ermənistən tərəfindən istifadəsi mümkün deyil”.

Xəstəyə səhv diaqnoz qoyan həkimlər ciddi cəzalandırılacaq

Azərbaycanda xəstəyə istenilən formada düzgün diaqnoz qoya bilməyən həkim işlədiyi müəssisənin kollegiyasının təklifi ilə cina-yot məsuliyyətinə cəlb olunacaq. Milli Məclisin Sosial siyaset komitəsindən APA-ya verilən məlumatə görə bu, hazırda üzərində iş gedər: “Pasiyentin hüquqları haqqında” qanun layihəsində nozərdə tutulur. Qanuna görə, təkcə yanlış müalicə aparan və ölümündə səbəbək olan həkimlər yox, iki diaqnozdə səhvə yol verən həkimlər de cina-yot məsuliyyətinə cəlb olunacaqlar. Xəstəyə dəymis zorər görə müvafiq tibb müəssisəsi maddi tozminat da ödəyəcək. Qeyd olunan qanuna uyğun olaraq Cinayət və İnzibati Xətalar Məcəllələrində de deyişikliklər olacaq. Qanun qüvvəyə mindidən sonra hadisə baş verən müəssisədə həkimlərin konsiliumu və ya kollegiyası müvafiq qərara gələcək və bundan sonra həkim səhvə ortaya çıxırsa, bu səhvə uyğun olaraq hüquq mühafizə orqanları müvafiq qərəbələr edəcəklər.

Qeyd edək ki, komitənin iclaslarında bir neçə dəfə müzakirə olunan sonadın Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılmış gözlənilir.

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar

Erməni silahlı bölmələri dünən və bu gece Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan və İcəvan rayonunun Berkaber kəndlərində, Ağdam rayonunun işgal olunmuş Yusifcanlı, Sarcalı və Qaraqasılı, Tərtər rayonunun Göyərəx və Çayı, Füzuli rayonunun Horadız, Xocavənd rayonunun Kəpəkino kəndləri yaxınlığında və ədsız yüksəkliklərde yerləşən mövqelərdən atəşəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatə görə, düşmən cavab atəsi ilə susdurulub.

Bakı İstintaq Təcridxanasına rəis təyin olunub

Ədliyyə Nazirliyi Penitensiya Xidmətin tabeliyində olan Bakı İstintaq Təcridxanasına yeni rəis təyin olunub. Penitensiya Xidmətin (PX) ictimaiyyətə əlaqələr səbəsindən APA-ya verilən məlumatə görə, xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin əmri ilə təcridxananın rəisi vəzifəsi Ədliyyə Nazirliyi Penitensiya Xidmətin Tərbiyə işinin təşkilatının rəisi, ədliyyə polkovnikı Azər Seyidova həvalə olunub.

Qeyd edək ki, Bakı İstintaq Təcridxanasının əvvəlki rəisi E. Sadıqov bir neçə gün əvvəl yaş həddi ilə bağlı təqəküdə göndərilib.

“Qarabağ problemi çox mürəkkəb bir münaqişədir”

ASPA SƏDRİ JAN-KLOD MINYON: “AZƏRBAYCAN VƏ ERMƏNİSTAN KONKRET ADDIM ATMASA, BİZİM ÜÇÜN ÇƏTİN OLACAQ”



Avropa Şurası Parlament Assambleyasının (ASPA) qış sessiyasının ilk iş gündündə qurum sədrini brifinq keçirib. APA-nın Avropa büroosunun məlumatına görə, Dağılıq Qarabağ münaqişəsinə AŞPA-nın bu problemin həllində məmələni daimi diqqətdə saxlaşdığını deyib: “Ermənistanın Azərbaycan yaxın vaxtlarda Avropa Şurası Nazirlər Komitəsinə sədrliyədən təşkilatda xəlifləndirilən qarşılıqlı ittihamlara son qoşulacaq və konstruktiv dialog gerçəkləşəcək. Mən bu problemin həlli ilə bağlı hər dəfə irəliyə addim atmağa çalışmışam, hər zaman parlament diplomatiyasına arxalanaraq, hər iki ölkənin nümayəndə heyətlərinin rəhbərliyi ilə görüşlər keçirmişəm. Hesab edirəm ki, bu təməslər müsbət şəkildə keçir. Çox yaxşı bilərəm ki, Dağılıq Qarabağ münaqişəsi çox

mürəkkəb bir münaqişədir. ATƏT-in Minsk Orupu bu münaqişənin həlli istiqamətində in-di-yə kimi böyük işlər görülər. Mən Parisdə səfir Jak Forla daim görüşürüm. Deyə bilərəm ki, bu işlər davam edir və irəliləyişlər var. Hesab edirəm ki, Minsk Orupu da öz növbəsində yaxın zamanlarda öz təkliflərin irali süreçə və görülen işlər barədə məlumat verəcək”.

Jan-Klod Minyon Ermənistanın 5 aydan sonra Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik edəcəyini xatırladı: “Daha sonra Avstriya, sonra isə Azərbaycan bu vəzifəni icra edəcək. Mən hər iki ölkənin nümayəndə heyətlərinə də deyirəm ki, açıq münaqişədə olan bu iki ölkə Dağılıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret addim atmasalar, bizim üçün Avropa Şurası kimi bir təşkilatda, demokratiya evində, onun Assamblyasında bu iki ölkənin sədrliyi zamanı çox çətin olacaq”.

AŞPA sədrə hər iki ölkəyə səfər etmek arzusunda olduğunu deyib: “Çox istərdim ki, bu iki ölkəyə səfər edim, bu, mənim arzumdur. Amma yaxşı olardı ki, mən bu ölkələrə tek deyil, Avropa Şurası Nazirlər Komitəsinin sədrliyə gedim, yanı, Ermənistanın Azərbaycan, Azərbaycana da Ermənistan hökumət nümayəndələri ilə gedim. Nədənsə məndə elə təsəsürat var ki, bu məsəle nehayət ölü nöqtədən torpanəcək. Hesab edirəm biz bu münaqişəni ağıllı, temkinli insanlarla həll edə bilərik. Biliyin ki, bu il Almaniya ilə Fransa arasında dostluğun 50 ililiyi tamam olur. Haçsanşa həc kim təsəvvür edə bilməzdik ki, bu iki düşmən ölkə arasındakı münaqişələri həll edib, bir yerdə ola bilərlər. İndi isə Fransa-Almaniya dostluğu dünyada bir nümunə olub. Belə misallar münaqişədə olan digər ölkələrə de nümunə olmalıdır”.

Barak Obama ikinci dəfə ABS prezidenti kimi and içib

Barak Obama ikinci dəfə ABŞ prezidenti kimi and içib. APA-nın “Reuters”-ə istinadən xəbərinə görə, yalnız prezidentin ailə üzvlərinin istirak etdiyi mərasimdə Barak Obama-nın andını ABŞ Ali Məhkəməsinin sadri Con Roberts qəbul edib. Obamanın ilk prezidentlik müddəti yanvarın 20-də yerli vaxtla saat 12:00-da

basa çatıb. ABŞ Konstitusiya-sına görə, prezidentlər və vitse-prezidentlər yanvarın 20-də and içməlidir. Dünen bazar gününe tosadüf etdiyindən, ABŞ prezidentinin tentənəli inaşurasiya mərasimi bu gün keçiriləcək. Tədbirdə ABŞ-in dövlət himmini dünya səhərəli qaraderili müşğənni Beyoncé oxuyacaq. Burada maraqlı mə-

qam ondan ibarətdi ki, 21 yanvar ABŞ-da irqi ayrıseki-liye qarşı mübarizənin liderindən olan Martin Lüter Kin-qin anım günü kimi qeyd olunur.

Xatırladıq ki, demokrat Barack Obama 6 noyabr 2012-ci ilə keçirilən prezident seçkilərindən rəsəbləriçi Mitt Romney qalib gelib.

Qızıl inciləri toplayaraq...

20

AZƏRBAYCAN BEYΝƏLXALQ BANKI

Ali təhsil müəssisələrində 4441 əcnəbi vətəndaş təhsil alır

Hazırda Azərbaycanda 15 yaşın yaxşıda olan əhalinin hər 1 000 nəfərindən 969-u ilə, orta ixtisas və orta təhsil malikidir. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumat göstərir, cari ilin yanvarın 1-nə ölkədə fəaliyyət göstərən 1 629 dövlət və 37 qeyri-dövlət məktəbədə təhsil müəssisələrindən 115 min uşaq və ya 15 yaşlı uşaqdan 16%-i təriyə alıb. 2012/2013-cü tədris ilinin əvvəlinə ölkənin 4 488 dövlət və 20 qeyri-dövlət eyanı ümumi təhsil müəssisələrindən 1,3 mln. şagird təhsil alır. Bundan əlavə, sağlamlıq imkanları möhdud olan 6 985 uşaqın təhsil aldığı 18 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində xüsusi siyasi fəaliyyət göstərir: "Son illər ikinci və üçüncü növbələrdə möşğül olan şagirdlərin xüsusi çəkisi-

nin azalması müşahidə olunur. Belə ki, şəhər yerlərində yerləşən təhsil müəssisələrində bu göstərici 20,3%-den 18,2%-ə, kənd yerlərində isə 17%-den 14,2%-ə düşüb".

Eyni zamanda, 2012/2013-cü tədris ilinin əvvəlinə şagirdlərin sayı 52 min nəfərdən artıq olan 81 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərir.

Dövlət müəssisələrinin ümumi sayında məcburi köçkünlər uşaqdan 626 eyani ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və burada 77 min nəfər şagird təhsil alır. Ötən il eyani ümumi təhsil müəssisələrindən 59 orta ixtisas təhsil müəssisəsindən 55 954 təhsil alıb, onlardan 2/3 hissəsini qadınlar təşkil edib.

Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını heyata keçirən 36 dövlət və 15 qeyri-dö-

rində 96,2%-i, kənd yerlərində isə 84,1%-i kompüterlərlə təmin olunur. Əvvəlki illərdən müqayisədə kompüterlərin sayı 3,3 min odəd və ya 7,8% artaraq, 45,8 mina çatıb. Hazırda hər 28 şagirdə orta heçəbi bir kompüter düşür, halbuki 6 il avval 101 şagird bir kompüter düşürdü. Cənəbi tələbələrin sərasında Türkiyə, İran, Rusiya, Çin, Türkmenistan, Gürcüstan və Rəvət vətəndaşları üstünlük təşkil edir.

2012/2013-cü tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətəti ilə təhsil alan Azərbaycan tələbələrinin sayı 2 270 nəfər təşkil edib. Xəricidə təhsil alan gənclərin 61%-i Bakı, 39%-i isə Azərbaycan müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə və Rusiyadan ali təhsil müəssisələrindən təhsil edir.

Umumiyətlə, məktəblorın 87,2%-i, o cümlədən şəhər yerlə-

lət ali təhsil müəssisəsində təhsil alanların sayı 145 584 nəfər olub, onların da 48%-ni qadınlar təşkil edib.

Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə birgə 46 xarici ölkənin 4 411 nəfər vətəndaşda təhsil alır. Cənəbi tələbələrin sərasında Türkiyə, İran, Rusiya, Çin, Türkmenistan, Gürcüstan və Rəvət vətəndaşları üstünlük təşkil edir.

2012/2013-cü tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətəti ilə təhsil alan Azərbaycan tələbələrinin sayı 2 270 nəfər təşkil edib. Xəricidə təhsil alan gənclərin 61%-i Bakı, 39%-i isə Azərbaycan müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə və Rusiyadan ali təhsil müəssisələrindən təhsil edir.

Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını heyata keçirən 36 dövlət və 15 qeyri-dö-

Amerikalı professorlar Ağdama səfər edib

ABŞ-in Cons Hopkins Universitetinin nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Ağdam rayonuna olub. Cons Hopkins Universitetinin professorları Filip Terrens Hopman, Vilyam Zartman və universitetin 18 telebəsi ilə Ağdam rayon icra hakimiyətində görüş keçirilib. İcra hakimiyətindən qəzətimizə verilən məlumat gərə, qonaqlara Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqışası, Ermenistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin dəsmüə məcburi köçkünlərin problemləri barədə

ətraflı məlumat verilib: "Ermenistan silahlı qüvvələri tərəfindən 1993-cü ilde Ağdam rayonu orazisinin 77 faizi – Ağdam şəhəri, bir qəsəbə və 82 kənd işğal edilərək tələbələr və qəsəbələr və 180 min əhalisindən 143 mini məcburi köçkünlər kimi respublikanın 62 rayon və şəhərində moskunlaşdırıb. Təcavüzkar Ermenistan dövləti BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə münaqışının silh ilə həlli, orazilərin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olunub). Onun sözlərinə görə, hesabla Avropa Komissiyasının maliyyə yardımını ilə 37 ümumirespublika yayılmış, 5 informasiya agentiyi, 3 xəbor portalı, həmçinin 18 fevralın 10 fevralıq qəzet (8 regional, 10 ümumirespublika yayılmış), 7 televiziya (4 regional, 3 ümumirespublika yayılmış) redaksiyalarının əməkdaşlığı cəlb edilib (ümümlük 70 redaksiya əhatə olun

20 Yanvar - əsarətin son gecəsi

(Əvvəli 2-ci səh.)

Qanlı facionin qurbanları azadlığı uğrunda can verdiyi Vətən torpağına yüzmələrin ciyinlərindən daşındılar və Müqəddəs torpaqda əbədiyyətə qovuşdular. Bu müqəddəs torpaq hələ əsrin əvvəllerində öz Vətənin azadlığı və orası bütövlüyü uğrunda canını qurban vermiş soydaşlarımızı öz qeynuna almışdı. Bütöv bir xalqın istiqalı uğrunda şəhid olmuş azadlıq carçılığının dəfn edildiyi Şəhidlər Xiyabani bu dəfə də eyni amal uğrunda mübarizəyə qalxmış qəhrəman oğullarını öz bağırına basıldı. O qəhrəman oğulları ki, ucahdıqları məbedən obədi və dənməz olan istiqlaliyyət yolumuza hər zaman şəfəq saçır. O güñə qədər yeqin heç kimin ağlına gəlməzdə ki, Azərbaycanda bu qədər qərənfıl var! Sanki o qərenfillər "öz ayaqları ilə" şəhidlərin qəbri üstüne sərilməyə gəlməldi. Oran şəhidlərin al qəmitək mezarların üzərinə çıxıb bu torpağın və bu torpaqda uyuyan vəton vələdlərinin sıparıncı çevrilmişdilər.

Həmin günün manzərisi faciəyi olduğu qədər de möhtəşəmdir. Azadlığımızın bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar facəsi cosərənt, fədakarlıq, milli məfkişlərin dənməz oyansının eyani tövsiyəsi idi. Baş verən hadisələr xalqımızın azadlıq arzusunun, müstəqillik idealının 70 il davam edən sovet hərb maşının represiyasına rəğmən sənəmediyi, əksinə, yeni güç qazandığını bir daha nümayiş etdirdi. Bununla, Azərbaycan xalqı zülüm, ədalətsizlik, repressiya və zoraklığa boyun əyməyəcəyini, milli iradəsinin sarılmazlığını təkcə imperiya rəhbərliliyinə deyil, bütün dünyaya görəti və özünün milli azadlıq uğrunda mübarizəsinin dənməz olduğuna şübhə yeri qoymadı. Qəhrəmanlıqlı dolu keçmiş, dövlətçiliklilik ənənəsi olan, böyük bir coğrafiyada dövlətlər yaratmış, yadellilərə qarşı soñerə olub birgə mübarizə aparmış, dünən mədeniyət xəzinəsinə öz dost-xətti ilə dəyərlər təhfəsinə vermiş bir milət uzun müddət əsərət altında yaşaya bildirdi? Öz keçmişindən sanki qan damalarları ilə axıb gələn Vətən sevgisi, milli özünüdürk, zülüm, ədalətsizlik boyun əymək kimi hissələr malik olan bir xalq öz ciyinlərində bu əsərin ağırlığını, aqın-acısını çıxmışdır? İyimciñin əsrin əvvəllerində öz tarixi dövlətlilik ənənələrinə dayanaraq Şərqdə ilk demokratik dövlət quran bir xalq qisa zaman keşiyindən sonra yenidən imperiya cənənəyinə qayıtmışdır. 20 Yanvar facəsi, sözün əsl monasında, xalqımızın milli özünüdürkində yeni bir mərhələnin başlangıcı oldu. Xalq öz qərarını verdi: Yolumuz - Azadlıqdır!

Siyasi və iqtisadi böhranlar məngənəsində boğulan və boguldulaqda dəha da azınlısan, 70 il özüne bayraq etdiyi kommunizm ideyalarının ifası artıq heç kimdə şübhə doğurmayıb da wayaları silikonmeye başayan Sovet imperiyası bu hadisəni öz qədarlılığı, misli görünməsi vəhşiliyi və dağdırıcı miqyası ilə əvvəlki olaylardan çox fərqləndirdi. Xüsusi qəddarlıqla müsayiştən olunan kütləvi qotlam aktının heç keçirildiyi müdəddət SSRİ müdafiə naziri Dmitri Yazovon, daxili işlər naziri Vadim Bakatinon və digər yüksək rütbəli hərbçilərin Bakuda olması bu qanlı cinayətin əvvəlcədən planlaşdırılmış olduğunu göstərirdi. İmpriyanın hərbi qoşun hissələrinin fövqoladə vəziyyətən edilən mədən Bakıya yeridildi. Görünür, imperiya rəhbərliliyinin xalqımızı qarşı qoşək hissi o qədər güclü və hərbi təcavüz həyataya keçirmək niyyəti o qədər qot id ki, tərətdiyi qeyri-ənənələk aktuna əvvəlcədən "hüquq don" geyindirməyə belə ehtiyac duyamışdı. Baş verəcək hadisələrin və faciənin miqyasına barədə məlumatların geniş xalq kütlesinə qatdırılmışının qarşısını almaq məqsədi ilə Azərbaycan Televiziyanın enerji blokunu partladırdı da qanlı cinayət əməlinin əvvəlcədən müsayiyyət edilən planasında həyata keçirildiyi bir daha göstərir. Bunuqla Respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmiş və bütün ölkə ərazisində informasiyasızlıq mühiti yaradılmışdı. Ancaq həmisişə millətləri qarşılıqlı və məlumatlılıq idarə etməye alışmış düşmənlərimiz bilmirdilər ki, bu zamanın insanların səsini bir-birinə çatdırın, o səsleri Xalqın Səsina çevirən yeniləmərək vərəvə vardi vərəkən canında - Onların Azadlıq sevgisini! Bu sevgini böyəməsə isə heç bir Yumruğun gücü çatmaqdaqı!.. İmpriyanın zor gücüne səyənmiş siyaseti ilə Azərbaycan xalqının mögrurluğu və qurulmuş məsələlərə nail olmaq isteyirdi? Tarixin sehnəsindən birdəfələk silinmək ərəfəsində imperiyanın üçqar bir əlkəsində əvvəlcədən qurulmuş planasında dinc nümayişlərin gülləbaran edilmesinə qərər verənlər nəyə ümidi edirdilər? Əsas - imperiya çökəndən sonra yenidən imperiya cənənəyinə qayıtmışdır. 20 Yanvar facəsi, sözün əsl monasında, xalqımızın milli özünüdürkində yeni bir mərhələnin başlangıcı oldu. Xalq öz qərarını verdi: Yolumuz - Azadlıqdır!

Siyasi və iqtisadi böhranlar məngənəsində boğulan və boguldulaqda dəha da azınlısan, 70 il özüne bayraq etdiyi kommunizm ideyalarının ifası artıq heç kimdə şübhə doğurmayıb da wayaları silikonmeye başayan Sovet imperiyası bu hadisəni öz qədarlılığı, misli görünməsi vəhşiliyi və dağdırıcı miqyası ilə əvvəlki olaylardan çox fərqləndirdi. Görünür, imperiya rəhbərliliyinin xalqımızı qarşı qoşək hissi o qədər güclü və hərbi təcavüz həyataya keçirmək niyyəti o qədər qot id ki, tərətdiyi qeyri-ənənələk aktuna əvvəlcədən "hüquq don" geyindirməyə belə ehtiyac duyamışdı. Baş verəcək hadisələrin və faciənin miqyasına barədə məlumatların geniş xalq kütlesinə qatdırılmışının qarşısını almaq məqsədi ilə Azərbaycan Televiziyanın enerji blokunu partladırdı da qanlı cinayət əməlinin əvvəlcədən müsayiyyət edilən planasında həyata keçirildiyi bir daha göstərir. Bunuqla Respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmiş və bütün ölkə ərazisində informasiyasızlıq mühiti yaradılmışdı. Ancaq həmisişə millətləri qarşılıqlı və məlumatlılıq idarə etməye alışmış düşmənlərimiz bilmirdilər ki, bu zamanın insanların səsini bir-birinə çatdırın, o səsleri Xalqın Səsina çevirən yeniləmərək vərəvə vardi vərəkən canında - Onların Azadlıq sevgisini! Bu sevgini böyəməsə isə heç bir Yumruğun gücü çatmaqdaqı!.. İmpriyanın zor gücüne səyənmiş siyaseti ilə Azərbaycan xalqının mögrurluğu və qurulmuş məsələlərə nail olmaq isteyirdi? Tarixin sehnəsindən birdəfələk silinmək ərəfəsində imperiyanın üçqar bir əlkəsində əvvəlcədən qurulmuş planasında dinc nümayişlərin gülləbaran edilmesinə qərər verənlər nəyə ümidi edirdilər? Əsas - imperiya çökəndən sonra yenidən imperiya cənənəyinə qayıtmışdır. 20 Yanvar facəsi, sözün əsl monasında, xalqımızın milli özünüdürkində yeni bir mərhələnin başlangıcı oldu. Xalq öz qərarını verdi: Yolumuz - Azadlıqdır!

Siyasi və iqtisadi böhranlar məngənəsində boğulan və boguldulaqda dəha da azınlısan, 70 il özüne bayraq etdiyi kommunizm ideyalarının ifası artıq heç kimdə şübhə doğurmayıb da wayaları silikonmeye başayan Sovet imperiyası bu hadisəni öz qədarlılığı, misli görünməsi vəhşiliyi və dağdırıcı miqyası ilə əvvəlki olaylardan çox fərqləndirdi. Görünür, imperiya rəhbərliliyinin xalqımızı qarşı qoşək hissi o qədər güclü və hərbi təcavüz həyataya keçirmək niyyəti o qədər qot id ki, tərətdiyi qeyri-ənənələk aktuna əvvəlcədən "hüquq don" geyindirməyə belə ehtiyac duyamışdı. Baş verəcək hadisələrin və faciənin miqyasına barədə məlumatların geniş xalq kütlesinə qatdırılmışının qarşısını almaq məqsədi ilə Azərbaycan Televiziyanın enerji blokunu partladırdı da qanlı cinayət əməlinin əvvəlcədən müsayiyyət edilən planasında həyata keçirildiyi bir daha göstərir. Bunuqla Respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmiş və bütün ölkə ərazisində informasiyasızlıq mühiti yaradılmışdı. Ancaq həmisişə millətləri qarşılıqlı və məlumatlılıq idarə etməye alışmış düşmənlərimiz bilmirdilər ki, bu zamanın insanların səsini bir-birinə çatdırın, o səsleri Xalqın Səsina çevirən yeniləmərək vərəvə vardi vərəkən canında - Onların Azadlıq sevgisini! Bu sevgini böyəməsə isə heç bir Yumruğun gücü çatmaqdaqı!.. İmpriyanın zor gücüne səyənmiş siyaseti ilə Azərbaycan xalqının mögrurluğu və qurulmuş məsələlərə nail olmaq isteyirdi? Tarixin sehnəsindən birdəfələk silinmək ərəfəsində imperiyanın üçqar bir əlkəsində əvvəlcədən qurulmuş planasında dinc nümayişlərin gülləbaran edilmesinə qərər verənlər nəyə ümidi edirdilər? Əsas - imperiya çökəndən sonra yenidən imperiya cənənəyinə qayıtmışdır. 20 Yanvar facəsi, sözün əsl monasında, xalqımızın milli özünüdürkində yeni bir mərhələnin başlangıcı oldu. Xalq öz qərarını verdi: Yolumuz - Azadlıqdır!

Siyasi və iqtisadi böhranlar məngənəsində boğulan və boguldulaqda dəha da azınlısan, 70 il özüne bayraq etdiyi kommunizm ideyalarının ifası artıq heç kimdə şübhə doğurmayıb da wayaları silikonmeye başayan Sovet imperiyası bu hadisəni öz qədarlılığı, misli görünməsi vəhşiliyi və dağdırıcı miqyası ilə əvvəlki olaylardan çox fərqləndirdi. Görünür, imperiya rəhbərliliyinin xalqımızı qarşı qoşək hissi o qədər güclü və hərbi təcavüz həyataya keçirmək niyyəti o qədər qot id ki, tərətdiyi qeyri-ənənələk aktuna əvvəlcədən "hüquq don" geyindirməyə belə ehtiyac duyamışdı. Baş verəcək hadisələrin və faciənin miqyasına barədə məlumatların geniş xalq kütlesinə qatdırılmışının qarşısını almaq məqsədi ilə Azərbaycan Televiziyanın enerji blokunu partladırdı da qanlı cinayət əməlinin əvvəlcədən müsayiyyət edilən planasında həyata keçirildiyi bir daha göstərir. Bunuqla Respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmiş və bütün ölkə ərazisində informasiyasızlıq mühiti yaradılmışdı. Ancaq həmisişə millətləri qarşılıqlı və məlumatlılıq idarə etməye alışmiş düşmənlərimiz bilmirdilər ki, bu zamanın insanların səsini bir-birinə çatdırın, o səsleri Xalqın Səsina çevirən yeniləmərək vərəvə vardi vərəkən canında - Onların Azadlıq sevgisini! Bu sevgini böyəməsə isə heç bir Yumruğun gücü çatmaqdaqı!.. İmpriyanın zor gücüne səyənmiş siyaseti ilə Azərbaycan xalqının mögrurluğu və qurulmuş məsələlərə nail olmaq isteyirdi? Tarixin sehnəsindən birdəfələk silinmək ərəfəsində imperiyanın üçqar bir əlkəsində əvvəlcədən qurulmuş planasında dinc nümayişlərin gülləbaran edilmesinə qərər verənlər nəyə ümidi edirdilər? Əsas - imperiya çökəndən sonra yenidən imperiya cənənəyinə qayıtmışdır. 20 Yanvar facəsi, sözün əsl monasında, xalqımızın milli özünüdürkində yeni bir mərhələnin başlangıcı oldu. Xalq öz qərarını verdi: Yolumuz - Azadlıqdır!

Siyasi və iqtisadi böhranlar məngənəsində boğulan və boguldulaqda dəha da azınlısan, 70 il özüne bayraq etdiyi kommunizm ideyalarının ifası artıq heç kimdə şübhə doğurmayıb da wayaları silikonmeye başayan Sovet imperiyası bu hadisəni öz qədarlılığı, misli görünməsi vəhşiliyi və dağdırıcı miqyası ilə əvvəlki olaylardan çox fərqləndirdi. Görünür, imperiya rəhbərliliyinin xalqımızı qarşı qoşək hissi o qədər güclü və hərbi təcavüz həyataya keçirmək niyyəti o qədər qot id ki, tərətdiyi qeyri-ənənələk aktuna əvvəlcədən "hüquq don" geyindirməyə belə ehtiyac duyamışdı. Baş verəcək hadisələrin və faciənin miqyasına barədə məlumatların geniş xalq kütlesinə qatdırılmışının qarşısını almaq məqsədi ilə Azərbaycan Televiziyanın enerji blokunu partladırdı da qanlı cinayət əməlinin əvvəlcədən müsayiyyət edilən planasında həyata keçirildiyi bir daha göstərir. Bunuqla Respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmiş və bütün ölkə ərazisində informasiyasızlıq mühiti yaradılmışdı. Ancaq həmisişə millətləri qarşılıqlı və məlumatlılıq idarə etməye alışmiş düşmənlərimiz bilmirdilər ki, bu zamanın insanların səsini bir-birinə çatdırın, o səsleri Xalqın Səsina çevirən yeniləmərək vərəvə vardi vərəkən canında - Onların Azadlıq sevgisini! Bu sevgini böyəməsə isə heç bir Yumruğun gücü çatmaqdaqı!.. İmpriyanın zor gücüne səyənmiş siyaseti ilə Azərbaycan xalqının mögrurluğu və qurulmuş məsələlərə nail olmaq isteyirdi? Tarixin sehnəsindən birdəfələk silinmək ərəfəsində imperiyanın üçqar bir əlkəsində əvvəlcədən qurulmuş planasında dinc nümayişlərin gülləbaran edilmesinə qərər verənlər nəyə ümidi edirdilər? Əsas - imperiya çökəndən sonra yenidən imperiya cənənəyinə qayıtmışdır. 20 Yanvar facəsi, sözün əsl monasında, xalqımızın milli özünüdürkində yeni bir mərhələnin başlangıcı oldu. Xalq öz qərarını verdi: Yolumuz - Azadlıqdır!

Siyasi və iqtisadi böhranlar məngənəsində boğulan və boguldulaqda dəha da azınlısan, 70 il özüne bayraq etdiyi kommunizm ideyalarının ifası artıq heç kimdə şübhə doğurmayıb da wayaları silikonmeye başayan Sovet imperiyası bu hadisəni öz qədarlılığı, misli görünməsi vəhşiliyi və dağdırıcı miqyası ilə əvvəlki olaylardan çox fərqləndirdi. Görünür, imperiya rəhbərliliyinin xalqımızı qarşı qoşək hissi o qədər güclü və hərbi təcavüz həyataya keçirmək niyyəti o qədər qot id ki, tərətdiyi qeyri-ənənələk aktuna əvvəlcədən "hüquq don" geyindirməyə belə ehtiyac duyamışdı. Baş verəcək hadisələrin və faciənin miqyasına barədə məlumatların geniş xalq kütlesinə qatdırılmışının qarşısını almaq məqsədi ilə Azərbaycan Televiziyanın enerji blokunu partladırdı da qanlı cinayət əməlinin əvvəlcədən müsayiyyət edilən planasında həyata keçirildiyi bir daha göstərir. Bunuqla Respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmiş və bütün ölkə ərazisində informasiyasızlıq mühiti yaradılmışdı. Ancaq həmisişə millətləri qarşılıqlı və məlumatlılıq idarə etməye alışmiş düşmənlərimiz bilmirdilər ki, bu zamanın insanların səsini bir-birinə çatdırın, o səsleri Xalqın Səsina çevirən yeniləmərək vərəvə vardi vərəkən canında - Onların Azadlıq sevgisini! Bu sevgini böyəməsə isə heç bir Yumruğun gücü çatmaqdaqı!.. İmpriyanın zor gücüne səyənmiş siyaseti ilə Azərbaycan xalqının mögrurluğu və qurulmuş məsələlərə nail olmaq isteyirdi? Tarixin sehnəsindən birdəfələk silinmək ərəfəsində imperiyanın üçqar bir əlkəsində əvvəlcədən qurulmuş planasında dinc nümayişlərin gülləbaran edilmesinə qərər verənlər nəyə ümidi edirdilər? Əsas - imperiya çökəndən sonra yenidən imperiya cənənəyinə qayıtmışdır. 20 Yanvar facəsi, sözün əsl monasında, xalqımızın milli özünüdürkində yeni bir mərhələnin başlangıcı oldu. Xalq öz qərarını verdi: Yolumuz - Azadlıqdır!

Siyasi və iqtisadi böhranlar məngənəsində boğulan və boguldulaqda dəha da azınlısan, 70 il özüne bayraq etdiyi kommunizm ideyalarının ifası artıq heç kimdə şübhə doğurmayıb da wayaları silikonmeye başayan Sovet imperiyası bu hadisəni öz qədarlılığı, misli görünməsi vəhşiliyi və dağdırıcı miqyası ilə əvvəlki olaylardan çox fərqləndirdi. Görünür, imperiya rəhbərliliyinin xalqımızı qarşı qoşək hissi o qədər güclü və hərbi təcavüz həyataya keçirmək niyyəti o qədər qot id ki, tərətdiyi qeyri-ənənələk aktuna əvvəlcədən "hüquq don" geyindirməyə belə ehtiyac duyamışdı. Baş verəcək hadisələrin və faciənin miqyasına barədə məlumatların geniş xalq kütlesinə qatdırılmışının qarşısını almaq məqsədi ilə Azərbaycan Televiziyanın enerji blokunu partladırdı da qanlı cinayət əməlinin əvvəlcədən müsayiyyət edilən planasında həyata keçirildiyi bir daha göstərir. Bunuqla Respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmiş və bütün ölkə ərazisində informasiyasızlıq mühiti yaradılmışdı. Ancaq həmisişə millətləri qarşılıqlı və məlumatlılıq idarə etməye alışmiş düşmənlərimiz bilmirdilər ki, bu zamanın insanların səsini bir-birinə çatdırın, o səsleri Xalqın Səsina çevirən yeniləmərək vərəvə vardi vərəkən canında - Onların Azadlıq sevgisini! Bu sevgini böyəməs